

**Ramiz Orsər****(əvvəli ötən sayımızda)**

Yeri gəlmışkən onu da qeyd edim ki, Şirməmməd müəllimin "sözünü yarımcıq kəsmək, onun fikirlərini ix-tisar etmək" çox çətindir. Bizdə bir deyim var: "Əzraillə çiling-ağac oynamamaq". Bax bu ona bənzər bir şeydir.

"... Müqəddəslərimizin, ulularımızın ömür yolu torpaq və vətən hissi aşila-maqda iman və inam təriyəsində çox vacib və lazımdır. Bəs kimləri müqəd-dəs sayaq, onları necə seçək? Bəlkə bunun üçün vicdanı və əxlaqi, milli ru-hu və təmiz mənəviyyatı olanlardan münsiflər heyəti yaradıq, ümumxalq rəy sorgusu keçirək? Əlbəttə, nəzərdə tutduğumuz münsiflər heyəti keçmiş-də fəxri adlar və mükafatlar paylayan komitə və komissiyalara bənzəməməlidir."

Yenə el arasında qanadlanan bir deyim yaddaşından boy verir: "Dərdi bilən, dərmanı da bilər".

Şirməmməd Hüseynov da fikrime davam edərək, milli müqəddəslərin adını və əməllərini xatırladır.

"... Ürəyimden keçir ki, nə ola XX əsr Azerbaycan müqəddəsləri siyahı-sına birinci növbədə Həsən bəy Zərdabının, Üzeyir bəy Hacıbəylinin və Məhəmməd Əmin Rəsulzadənin adları yazılsın. Niye? Nə əsasda?..."

... Bu bir həqiqətdir ki, nə qədər Azerbaycan xalqı, Azerbaycan torpağı, Azerbaycan ruhu mövcuddursa, onlar sağdır. Hər şeydən əvvəl, biz məhz müqəddəslərin və onlarla həmfikir olanların ezm, qətiyyət, rəşadət və imana sədaqətləri sayesində mövcu-duq. Məhz vətəni ilahicəsinə sevən böyük ağıl və istedad sahibləri mü-qəddəs elan oluna bilər." ("Mədəniy-yət" qəz. 19 sentyabr 1991)

Qədrşunaslıq elə Ş.Hüseynovun publisistikasının boyuna biçilib. Publisist-alimin missiyası ağa aq, qaraya da qara deməkdir.

İnandırıcılıq, faktə əsaslanmaq, za-manla hemdərd və həmfikir olmaq, yalnız həqiqətə, doğru olana işiq sal-

maq Ş.Hüseynov publisistikasının əsas, istiqamətverici və yönləndirici atributlarıdır.

Professor Nəsiman Yaqublu yazır ki, Şirməmməd müəllim nədən və necə yazmağı yaxşı bilir. Onun özüne-məxsus üslubu və dəst-xətti var. Onun publisistikası klassiklərimizin (H.Zərdabının, M.A.Şahtaxtlının, Ü.Hacıbəylinin, M.Ə.Rəsulzadənin, C.Məmmədquluzadənin və b.) ənənələrindən güc-qüvvət alıb. Odur ki, bu yazılar, bu mə-qalələr oxunaqlıdır, maraqlıdır. Bu ya-zılarda sərt faktlarla yanaşı, tənqid də, humor da, istehza da müşahidə olun-maqdadır. Bu məqalələri oxuyan oxu-cu yorulmur, faktlardan da bezmir, mə-lumatlardan isə özündə qeydlər aparır (yaxud həmin yazıların üzünü köçürüb öz arxivində saxlayır).

Şirməmməd Hüseynovun adı və çoxşaxəli fəaliyyəti haqq-ədalət, ha-lallıq və istiqlal-sevərlər üçün bayram süf-rəsi kimidir. Geniş ictimaiyyət bu bö-yük şəxsiyyəti ilk-oncə söz adımı ki-mi-jurnalist, müəllim, tədqiqatçı alım, publisist, siyasi icmalçı kimi tanı'yıb. Sonra o, vətənpərvər, haqq sözün ün-vanı, azadlıq carçası və ədalət mütəcə-siməsi kimi çox geniş dinleyici və oxu-cu auditoriyasının böyük rəğbətini qızarıb və onların sevgisinin ünvanına ə-cəvrib: Kəsəsi, Şirməmməd Hüseynov milli mətbuatımızın və jurnalistika tariximizin canlı ensklopediyası, həm də yeriyen azad sözün və azad səsin simvoludur.

Onun publisistikası struktur, ide-ya-məzmunu, canlı epik lövhəleri, dil və üslub xüsusiyyətləri ilə seçilir. Ümumilikdə onun elmi publisistik ya-radıcılığının istiqamətləri müxtəlif ol-maqla, əhatəli mövzu dairəsinə, rəngarəng forma xüsusiyyətlərinə malikdir. Şirməmməd müəllimin publisisti-kasını sistemli şəkildə nəzərdən keçir-dikdə aşağıdakı reallıqla üz-üzə qalı-riq:

- a) məqalələr ;
 - b) şəhərlər;
 - c) müsahibələr və çıxışlar;
 - d) xatirələr və məktublar;
 - e) milli mətbuat tariximizə dair araşdırımlar;
 - f) əreb əlifbasından latin əlifbasına transliterasiya, lügətlərin tərtibi;
 - g) mətnşunaslıq abidələri və s.
- Şirməmməd Hüseynovun bütün he-yatının, fəaliyyətinin əsasını isə Vətən

sevgisi, milli istiqlal, haqq-ədalət, ha-lallıq və düzgünlik, azad söz təşkil edir ki, mühüm ictimai, bəşəri prob-lemlər onun çoxşaxəli publisistikasında-məqalə, çıxış, məktub, şəhər və mü-sahibələrində əsl vətəndaş mövqeyin-dən qaldırılır və dəyərləndirilir. Onun mühüm ictimai-siyasi, sosial və mə-nəvi-əxlaqi problemlərə həsr olunmuş yazıları, çıxışları oxucularının qəlbində

ifadəsidir. Görkəmli söz ustalarından biri deyib ki, insanı şəxsiyyət kimi yetişdirən üç nəcib qüdrət var: ana quca-ğı, ata ocağı və təhsil ocağı! Bu üç ocaq- bu üç həyat universiteti onun sözün həqiqi mənasında bir şəxsiyyət, həqiqi alım və əsl vətəndaş kimi for-malaşmasında ömr yoluna işiq sal-mış, əqlinə, zəkasına yenilməz güc və qətiyyət bəxş etmişdir.

sistikanın "can evi"nə dirhəm yox, ca-nını gətirib gələn qələm sahibidir. Söz "can alanda" və "can olanda" bu canın damarında yaddaşın enerjisi, vicdanın ağrısı və əzabı etnosun əsəbi, geni, qanı bulanır və çalxalanır; cism, bədən yananda-küle və cəsədə, yaddaş ya-nanda isə fəryada, haraya çevrilir əc-dadın yaddaş harayına!"

Mənə elə gəlir ki, Şirməmməd Hü-seynovun "Ü.Hacıbəyli. Nəşrlərdə kə-narda qoyulmuş mətbu əsərləri", (B.2009), "Ü.Hacıbəyli. Nəşrlərdə kə-narda qoyulmuş ixtisar və "redakte" edilmiş əsərləri" (B.2010), "M.Ə.Rə-sulzadə.Əsərləri. I-V cildlər" (B.1992,1999-2001, 2012, 2013, 2014) "Azerbaycan" qəzetində parla-ment hesabatları və şərhələr (noyabr 1918-aprel)" (üç cild-B.2015, 2016, 2017) və s. kitabları və digər məqalə-ləri "əsdad yaddaşının harayı"nın əks-sədasıdır.

Akademik Rafael Hüseynovun "Mil-let yaddaşının keşikçisi" (B.2018) kitar-bını böyük Şirməmməd Hüseynovun həyat və yaradıcılığına həsr etməsi de tarixi həqiqətlərin özündə qaynaqla-nır.

Şirməmməd Hüseynov öz əqidəsi, sözü və qələmi ilə bizim can yaddaşını, gen yaddaşımızı, dövlətçilik dü-shüncəmizi oyadan milli bir publisistdir. O, millətin ağrı yaddaşından doğulub, millətin və xalqın sabahına işiq tutan azadlıq aşıqdır.

"Haqdan gələn səs", "haqdan gələn haray" məhz bu əsl milli publisistika-nın mənşəyi deyilmə?!

Mövləne Füzuli yazılırdı: "Söz yara-danın mədhi, həm də nəgməsidir", "Sözə xor baxmaq olmaz, hər bir söz Əşrəndir gəlib hədiyyə bize", "İlahi feyzdən bir xəzinədir söz".

Xalqın ağrı və acılarını, tarixi və içində yaşadığı zamanın gerçekliyini, əsl həqiqətləri ancaq ərşidən gəlmış SÖZlə yazmaq olar. Mənə, Şirməmməd müəllimin SÖZÜ ərşidən gələn sözdür.

Şirməmməd Hüseynovun publisisti-kasında geleceyə böyük inam, bu gü-ne ayıq, sayıq və layiq olmaq xəbər-darlığı ilə yanaşı keçmişə, müqəddəs-lərə, ulu sənətkarlara, deyilmiş SÖZə ehtiram və hörmət də var. O, əlini mü-qəddəslərdən, haqq sözdən üzümür, ta-rixin yaddaşının külünü alır, odunun və istisinin xalqa gərkiliyini yaddaşın

və ağlin işığında isbatlayır. Şirməmməd Hüseynov keçmiş, indini və gə-ləcəyi bir müstəvidə, bir arada təhlil edib doğrunu söyləməyi bacaran və bunu özünə peşə edən publisist-filo-sofordur.

Şirməmməd Hüseynov Azərbaycan milli mətbuatının ənənələrini müasirli-yin xidmətinə getirən SÖZü urvatdan düşməye qoymayan və taleyi haqq SÖZə bağlı ziyadə istedadlı SÖZ ada-mı-sənətkardır.

O, M.Ə.Rəsulzadə, Ü. Hacıbəyli, Ö.F.Nemanzadə, Ə.Ağaoğlu, Ə.Hü-seynzadə, C.Məmmədquluzadə və başqalarının bənzərsiz bir sələfi və onların səslerinin əks-sədası və ya davamıdır.

Ünlü tədqiqatçı alım Nəsiman Ya-qublu 2004-cü il 17 dekabr tarixli "Ye-ni Müsavat" qəzetində dərc etdiyi "Dünənin, bu günün, sabahın jurnalistləri" adlı məqaləsində yazdı ki, jurnalistikaya müxtəlif təriflər verilsə də hələ son nöqtənin qoyulduğunu söylemək çox çətindir. Müəllif 1880-cı ildə Fransada nəşr edilmiş "Peşələ lügəti"ndəki yanaşmanı yada salır: "Mühəndis işi olmasa da, mühəndisliyində qalır; vəkil və həkimlər de müşərələri olmasa, öz sənətlərində qalırlar. Lakin jurnalist o zaman jurnalist olur ki, o, qəzet üçün yazır".

Adı çəkilən məqaləsində N.Ya-qublu bir qədər də irəli gedərək əsl mətləb üstə gəlib çıxır və əsl gerçəyi söyləyir: "Bax, Şirməmməd müəllim ona görə jurnalistdir ki, o, həm-işə yazır. Onun qələmindən çıxan yüzlərlə məqalə qəzetlərimizi ma-raqlı və oxunaqlı edir. Hər həftənin şənbə günləri yəqin ki, çoxları "Günay" qəzetini nə orada gedən rek-lamlara, nə də afişələrə, programla-ra görə alır. Əksəriyyəti maraqlanıran həmin gün Şirməmməd müəlli-min "Günay"da çap olunan yazılarıdır. Bu, adı jurnalist yazıları deyil. Bu yazılarında tarix var, müasirlik var, bəşəri dəyərlər var, millətin prob-lemlərinə baxış var, nəhayət, tarixin ib-rət dərsləri var. Bu yaxınlarda klas-siklərimizin sırı, sehri, heyrətedici fikir dünyası, əqidə, məslək çağırışı var, vətən sevgisinə, millət yanğısı-na bürünmüş harayları var". ("Yeni müsavat", 17 dekabr 2004).



ve yaddaşında kodlaşır. Şirməmməd müəllim yer üzündə Allahın çox sevd-yi xoşbəxt insanlardan biridir. Böyük yaradan ona hər şey verib: ilahi sevgi olan istedad, fenomenal yaddaş, kim-sənin cibinə və əllərinə göz dikməyən nefs, nurlu təbəssüm, doğma vətənə və xalqına məhəbbətə dolu atəşli bir ürək... ən başlıcası bir ümman kimi coşub-çağlayan tükənməz millət, ailə və övlad sevgisi. Onu təkcə Azerbay-canın deyil, bütün Türk ictimai fikrinin və publisistikasının yeriyen klassiki adlandırsam elə bilirom ki, elə bir yanlışığa yol vermərəm.

Şirməmməd Hüseynov bir əli tor-paqda, bir əli haqda olan qüdrətli söz, qələm ustasıdır. O, tükənmək bilmə-yen enerjisini torpaqdan, aləmə işiq saçan nurunu haqqdan alır. Şirməmməd müəllim xalqın xəberi olmadan xalqdan aldığı güc və enerjini qızıl alma kimi xalqın özünə qaytarır. Onun çox geniş miqyaslı, zəngin mayası ərəbin zehniyyəti, farsın lisani və türkün ruhundan mayalanmış ümumtürk haqında söylenilib. Yaşar Qarayevin düşüncələrinə istinad edərək deyə bilirom ki, Şirməmməd Hüseynov publi-

Məşhur bir deyim var; "Əgər torpa-ğın üstündə birləşməsək, onda torpa-ğın altında birləşməli olacaqıq". Tarixçi tarixin faktlarını, jurnalist isə tarixin günahlarını təpib üzə çıxarmalı və qaydasınca yerbəyer etməlidir. Şirməmməd Hüseynov məhz belə bir ta-rixçi alım və "düzü-düz, əyrini-əyri" yazan qələm sahibidir. Büyük ədebiyyat-şurası Yaşar Qarayevin sözleri ya-dıma düşür: "İster xərabatda olsun istər xitabətdə, istər türmədə olsun istər türbədə, istər şah taxtında olsun istər cəllad kötüyündə, fərqi yoxdur, harda şair varsa, ora şairin ərazisidir! Yaddaşı ilhamla birgə hansı üvnava getirib-sə, şair özü də orada sakındır!

Vay o gündən ki, yaddaş itirilə. Özü də fitri-təbii "qan" yaddaşı, milli-mə-nəvi "gen" yaddaşı, bədii-fəlsəfi "mən" yaddaşı, millətin xalqın halallıq yaddaşı..."

Şirməmməd Hüseynov şair olmasa da sanki bu sözələr onun boyuna biçilib., yaradıcı publisist-alim fəaliyyəti haqında söylenilib. Yaşar Qarayevin düşüncələrinə istinad edərək deyə bilirom ki, Şirməmməd Hüseynov publi-